

ÇINARƏ RZAYEVA  
AMEA Naxçıvan Bölümü  
E-mail: cinarerzayeva@yahoo.com.tr

## AZƏRBAYCAN VƏ DİGƏR TÜRK XALQLARI BAYATILARINDA VARIANTLILIQ MƏSƏLƏLƏRİ

Məqalədə əsas məqsədimiz Azərbaycanda toplanan bayatların türk dölyasında variantlılıq məsələlərini araşdırmaqdan ibarətdir. Həcməc kiçik, lakin zəngin məzmun çalarına malik olan bayatlar özü-nəməxsus xüsusiyyətləri ilə seçilir. Bir çox bayatlar vardır ki, onlar bu gün həm Türkiyə, Ahuska, Qazauz, Kərkük, həm də digər türk xalqlarının folklorunda işlənilər. Həmçinin o da qeyd olunub ki, bəzi bayatlar türk xalqlarının folklorunda məzmunca saxlanılmış, forma baxımdan müzyikan dəyişikliyə uğramışdır. Məqalədə türk xalqlarında işlənən bayatlara aid nümunələr verərək fikrimizi təsdiqləmiş oluruz.

**Açar sözlər:** Azərbaycan, türk, bayat, ortaq, müqayisə.

İnsan ruhunu oxşayaraq dildən-dilə, nəsildən-nəslə, əsrden-əsre, ağızdan-ağıza keçib galən folklor nümunələrindən janrı etibarı ilə ən çox yayılanı bayatlardır. Həcməc kiçik, lakin dərin mənəsi olan “bayatlar insan həyatının canlı poetik salnaməsidir. Onun varlığını, mənəvi aləmini dünyaya göz açdığı çağdan ömrünün son anlarına kimi müşayiət edir, duyum və hissələrinə estetik, bədii zövq aşılıyır” [1, s. 4]. El ədəbiyyatının ən geniş yayılmış qollarından biri olan bayatlar öz mövzu müxtəlifliyi ilə seçilir, Belə ki, bayatların mövzu dairəsi genişdir. Bayatların əhatə etdiyi mövzular bunlardır: Vətən, qürbət, mərdlik-namərdlik, eşq-məhəbbət, sevgi, xoşbəxtlik, bolluq-bərəkət, ayrılıq, intizar, istək-arzu, qəm-qüssə, üzüntü, öyüd-nəsihət, hörmət-ehtiram, xeyir-dua, qarğış, ağrı, şənlik, toy-düyün və s. Bayatılarda insana məxsus müsbət və gözəl xüsusiyyətlər, saf məhəbbət, həyat eşqi, qəm, kədər, ayrılıq, vətən sevgisi və sairlə yanaşı “dostluq, sədaqət, humanizm meyilləri canlı, şairanə bir dillə, az sözə, böyük və dolğun fəlsəfi məna ilə ifadə olunmuşdur” [1, s. 4].

Bayatların mövzu əhatəsi geniş olması ilə bərabər söylənmə yeri də müxtəlifdir. Toy və xına mərasimlərində, hər hansı sevincli gündə söylənilən bayatlar və s.

Bayatlar həmçinin türk xalqlarının regionlarında da geniş şəkildə kök salmış və yayılmışdır. Belə ki, bizim bayatlarla bərabər “pərvəriş tapan özbək, türkmən, qazauz, türk, kərkük qoşquq-manı xoyratları da həmin poetik aləmin özüünü təşkil edib yüzilliklər boyu yaşamış, zəngin, tükənməz bir xəzinəyə çevrilmişdir” [1, s. 5]. Tanınmış türk yazar, publisist və dramaturq Ə.Nesinin təbirincə desək, “hər bir millətin böyüklüyü onun əhalisinin çoxluğuna və ərazisinin genişliyinə görə müəyyənləşdirilir. Hər bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin qədim və zənginliyinə görə müəyyənləşdirilir” [2, s. 219]. Bu qədimlik və zənginlik folklorada da öz əksini tapır. Biz də bu qədim və zəngin folklor janrı olan bayatları tədqiqata cəlb etmişik.

Azərbaycanda toplanan bayatları digər türk xalqlarında toplanan bayatlarla qarşılıqlı şəkildə müqayisə etdikdə bunların həm eyni olunu, həm də bir az dəyişik formada olanları ilə rastlaşırıq. Deyilən fikirlərə aid aşağıda bir neçə nümunəyə diqqət yetirək:

Azərbaycan:

Bulaq başı toz olar,  
Üstü dolu qız olar.  
Men sənə gül demərəm,  
Gülün ömrü az olar [1, s. 145].

Qaqauz:

Kala böyür saz olur,  
Saz açılıb yaz olur.  
Men yarıma gül deməm,  
Gülün ömrü az olur [10].

Türkiyə:

Bağçalarda saz olur  
Gül açılır yaz olur  
Men yarıma gül deməm  
Gülün ömrü az olur [5, s. 283]

Kərkük:

Bağçalarda saz olur  
Gül açılır yaz olur  
Men yarıma gül deməm  
Gülün ömrü az olur [7, s. 108].

Krim tatarları:

Dörya dibi saz olar,  
Gül açılسا, yaz olار.  
Men sənə gül demərəm,  
Gülün ömrü az olar [9, s. 15].

Qeyd edək ki, verilən bayatılarda Azərbaycan dilin ilə İraq türkmənlərinin dilinin çox yaxın olduğunu görürük. "Korkuk xoyrat və manilorının tamış olduğum nümunələri göstərir ki, ister düşüncə yolu, ister obrazlar silsiləsi, ister iztirab, həsrat, ümidi, sevinc və kədərlərinin ifadə forması etibarı ilə Iraqlı türkdillişinələrinə azərbaycanlılar çox yaxındırlar" [4, s. 236-241].

Yuxarıda verdiyimiz nümunələrdə demək olar ki, bəzi dəyişikliklərin olmasına baxmayaraq hər bir nümunə eyni mənəni verir. Türkiyə və Kərkük variantində verilən bayatılar eynidir. Sonra daha yaxın olanı qaqauz variantıdır. Azərbaycan variantında isə bayatının başlıq hissisi fərqli formada verilmişdir. Amma əvvəlki mîsraların fərqli vərilməsinə baxmayaraq hər bir bayatının son iki mîsası və ümumi mənəsi eynidir. Verilən hər bir nümunədə gülün gözəl və ömrünün az olması deyilir. Bunun üçün də yarlıdır gülə bənzətmirlər.

Digər bayatılara nəzər salaq:

Azərbaycan:

Bu bağlar olmayıyayıd,  
Saralıb solmayıyayıd.  
Bir ayrılıq, bir ölüm,  
Heç biri olmayıyayıd [1, s. 169].

Türkiyə:

Bu dağlar olmasayıd  
Çiçəyi solmasayıd  
Ölüm Allahan emri  
Ayrılıq olmasayıd [5, s. 283].

Krim tatarları:

Dəryalar dolmayıyayıd,  
Çiçəklər solmayıyayıd,  
Ölüm Allahdan gelir,  
Ayrılıq olmayıyayıd [9, s. 62].

Axısha türklerinin bayatıları da öz xüsusiyyətləri ilə seçilir. Belə ki, onların çəkidiyi vətən həsrati, yurd dardı, özləm hissələri, elcəcə galacəyə umid də bayatılarının əsas mövzusu dairəsini təşkil edir. Yuxarıda verdiyimiz bayatiya Axısha türklerinin folklorunda da rast gəlirik:

Bu bağlar olmayıyayıd,  
Saralıb solmayıyayıd.  
Bir ayrılıq, bir ölüm,  
Heç biri olmayıyayıd [3, s. 112].

Verilən bu bayatiya qaqauzların folklorunda da rast galırıck:

Bu dağlar olmayıyayıd  
Çiçəklər solmayıyayıd  
Ölüm Allahan gelir  
Ayrılıq olmayıyayıd [13].

Verdiyimiz nümunədə fərqlilik çox azdır. Hətta Azərbaycan və Axısha bayati nümunələri tamamilə eynidir. Hər bir bayatıda gülərin, bağların saralıb solmaması, ayrılmış olmaması arzu edilir.

Nümunələr díqqət etdikdə görürük ki, türk xalqlarının düşüncə və təfəkkürü oxşardır. Bayatılar (manılər) türk düşüncəsinin, türk təfəkkürünün təsiri nəticəsində meydana gəlmiş və bu gün də öz dayırını qoruyur. Ta qədim zamanlardan bu günə qədər Türk xalqlarının birliyi, hamarlıyi daim müshahidə olunmuşdur. Bundan sonra dəha çox olacağına şübhəmiz yoxdur.

Vətən mövzusunda Azərbaycanca topalanın bir nümunəye díqqət yetirək:

Qəribəm bu vətəndə,  
Gözüm yoldan ötəndə.  
Qəriblik yaman olur,  
Baş yastığa yetəndə [1, s. 16].

Axısha:

Qəribəm bu vətəndə,  
Qərib quşlar ötəndə.  
Gövlüm göyərçin oldi,  
Durmış yer vətəndə [3, s. 89].

Yuxarıda qeyd etdiyimiz kim, bayatıların mövzusuna dairəsi genişdir. Onların içərisində öncəli yerdən birini tutan Vətən mövzusundan olurlar. Məhə yuxarıda qeyd etdiyimiz nümunələrdən Vətən həsrati, vətən sevgisi öz aksini tapmışdır. Belə ki, bayatılarda insanın harda olmamış asılı olmayaq Vətən üçün darixəməni, vətən həsrəti, vətən sevgisini görürük. Bu bayatılardan aydın görünür ki, "xalq öz ana yurdunu, onun többi gözəlliklərini hamisə sevmiş və poeetikləşdirməyə çalışmışdır" [6, s. 148].

Bayatıları zenginləşdirən digər bir xüsusiyyət də onlarda atalar sözlerinin, öyüd-nasihatın, hikmetli sözlərin və alqışlarının yaradılmasıdır. Bu xüsusiyyətlər öz zenginliyi ilə bayatılara da xüsusi mənə çaları qatmışdır.

Bayatılarda olan ortaqtı xüsusiyyətlərdən biri də yuxarıda qeyd etdiyimiz sözlərin eks olunmasıdır. Təhlillər apardığımız zaman öyüd-nasihatın, hikmetli sözlərin və alqışların eks olduğu bayatılara da xeyli sayıda rast gəldik. Belə bayatılar Azərbaycan, Tür-

kiya, Aksixa və digər türk xalqlarının folklorunda çoxluq təşkil edir. Dediymiz fikirləri aşağıda verdiyimiz nümunələrlə təsdiqləyə bilərik.

Məsələn:

Əzizim il yarası,  
Ağridır il yarası  
Xəncər kəssə sağalar,  
Sağalmaz dil yarası [1, s. 223].

Əzizim aman gündə,  
Sözün de aman gündə.  
Dost kimdi, düşmən kimdi,  
Tanrısan yaman gündə [1, s. 218].

Azərbaycan bayatları kitabından verdiyimiz bu nümunələrdə “Qılinc yarası sağalar, söz yarası sağalmaz”, “Dost dar gündə tanınar”, “Dost yaman gündə tanınar” və ya “Yaxşı dostu yaman gündə suna” atalar sözlerinin mənə mahiyəti özüne yer tapmışdır. Belə bayatlar həm də nəsihət xarakterlidir. Bu nümunələrdə atalar sözleri olduğu kimi verilmişdə eyni mənədə verildiyi açıq-aydın görülməkdədir.

Yuxarıda “Qılinc yarası sağalar, söz yarası sağalmaz” atalar sözünün işləndiyi birinci bayatiya Körkük folklorunda da rast gəlinir. Məsələn:

Gül yarası;  
Bülbülədə gül yarası.  
Xəncər yeri sağalar,  
Sağalmaz dil yarası [7, s. 253].

Türkiyə:

Altıñ diñim qanamaz  
Sevda manə yaramaz  
Ver ana sevdiyimə  
Özü düñen ağlamaz [11].

Lokman dünya heç demisi  
Əkdiyini biç demisi  
Dərdli zoru görünca  
Keç igidim keç demisi [12].

Birinci nümunədə axırında misra “Özü düñen ağlamaz” atalar sözü ilə tamamlanmışdır. İkinci nümunədə isə “Nə ekərsən onu da biçarsən” atalar sözü işlənnmişdir. Onu da qeyd edək ki, atalar sözleri bayatılarda bəzən olduğu kimi verilir, bəzan bayatıya, yəni qayıyyaya, heca sayına uyğun gələn deyə dayisik formada işlənnmişdir. Elə yuxarıda verdiyimiz iki nümunədə deyilən fikir öz ekşini tapmışdır. Belə ki, birinci nümunədə atalar sözü olduğu kimi, ikinci nümunədə isə bir az yüksək formada verilmişdir. “Lokman dünya heç demisi, Əkdiyini biç demisi” misralarının menası yuxarıda verdiyimiz “Nə ekərsən onu da biçarsən” atalar sözü ilə eyni mənənə ifadə edir. Hər iki atalar sözünün nəinki Türkiyə folklorunda həmçinin Azərbaycan folklorunda da işlənmə tezliyi yüksəkdir.

Aksixa türklərinin folklorunda atalar sözleri ifadə olunan bayatılara xeyli sayıda rast gəlinir. Məsələn:

Əzizinəm Vətəndə  
İgid gorak Vətəndə  
Elin sözü bir olsa  
Yağı qoymaz Vətəndə [3, s. 96].

Aksixa folklorundan verdiyimiz bu fünumədə “Elin gücü bir olsa, düşməni dərə çəkər”, “El bir olsa zərbə kərən sindirər”, “El bir olsa, dağ oynadar yerində” mənalarını ifadə edən atalar sözü işlənnmişdir. Bu atalar sözləri da işlənmə tezliyi yüksək olanlar sırasındadır.

Körkük:

A yağı;  
Düşmən baxar ayağa  
Son maclisə gedərkən  
Hər kəs qalxar ayağa [7, s. 59]

Yuxarıda verilən bayatda “Dost başa baxar düşmən ayağa” atalar sözünü ifadə edən “Düşmən baxar ayağa” misrasını görürük. Ləpəvəldə qeyd etdiyimiz kimi, bayatılarda atalar sözlərinin ya bir hissəsi, ya da müyyəyan dayisik forması verilir. Məhz bu bayatda atalar sözünün tamamı yox, bir hissəsi ifadə olunmuşdur.

Yazılanlardan belə nöticəyə galinir ki, Azərbaycan folklor nümunələri ümum türk folklorunun inkişafında böyük rol oynamışdır. Azərbaycanda toplanan bayatlıra digər türk xalqlarının folklorunda bəzi hallarda olduğu kimi, bəzi hallarda isə məzmunu saxlanımlıqla forma baxımından dayisik formalarla işlənilib. Hər bir xalqın özünün təskükü, düşüncəsi, məntiqi bayatlırla öz ekşini tapmışdır.

Təhlillər zamanı həm Azərbaycanda toplanan bayatlırlar, həm də digər türk xalqlarının folklorundan atalar sözləri ilə ifadə olunmuş bayatlırlara xeyli sayıda rast gəldik. İşlənmə tezliyi yüksək olan bu atalar sözləri bir çox bayatlıların əsasən de son misralarını təşkil edir. Bu da bayatların nə qədər dərin mənəyə malik olmasını bir dəha subut edir. Bayatlar həmcinin kiçik olmasına baxmayaraq həm mövzu dairəsi, həm də mənə çələfləri baxımından müxtəlif və genişdir. Demək olar ki, nənələrimizdən, babaşərimizdən gələn bu folklor nümunəsi hər dövr üçün öz aktuallığını qoruyub saxlamışdır. Məhz bizlər də bunu göləcək nəsillərə ötürürək daim yaddaşlarında yaşatmalıyıq.

## ƏDƏBİYYAT

1. Azərbaycan bayatları. Bakı: XXI Yeni Nəşrlər Evi, 2004, 304 s.
2. Azərbaycanda türk xalqları tarixinin tadqiqi və tədrisi məsələləri. Respublika elmi-praktik konfransı, 18-19 May. Bakı, 2017, 250 s.
3. Əhməddli A. Qubadlı Q. Aksixa türk folkloru. Bakı: Nurlan, 2008, 269 s.
4. Məmmədov E. Naxçıvan və Körkük bayatlarında variantlılıq məsələləri. AMEA Naxçıvan Bolşısının Xəbərləri. Naxçıvan: Tusi, 2007, № 3, s. 236-241.
5. Şükrü E. Halk edəbiyatına giriş. Ankara: Baser, 2004, 785 s.
6. Əfəndiyev P. Şifahı xalq ədəbiyyatı. Bakı: Maarif, 1981, 404 s.
7. Paşayev Q. İraq-Körkük bayatları. Bakı: Yaziçı, 1983, 348 s.
8. Naxçıvan folklor antologiyası: 3 cildlə, III c. Naxçıvan: Əcəmi, 2012, 560 s.
9. Türk xalqları folkloru. I kitab, Krim-tatar xalq şeirindən seçmələr. Bakı: Nurlan, 2013, 180 s.
10. <http://www.anl.az/down/meqale/yalqcehesi/2015/dekabr/466641.htm>
11. [http://www.usakkulturturizm.gov.tr/TR\\_75320/siirler-destaniartulkulermaniertekerlemelemleriniragi\\_.html](http://www.usakkulturturizm.gov.tr/TR_75320/siirler-destaniartulkulermaniertekerlemelemleriniragi_.html)
12. [https://tr.wikisource.org/wiki/Maniler\\_\(L\)](https://tr.wikisource.org/wiki/Maniler_(L))
13. [http://ekitap.kulturturizm.gov.tr/TR\\_78522/gagavuz-sozlu-turk-edebiyati.html](http://ekitap.kulturturizm.gov.tr/TR_78522/gagavuz-sozlu-turk-edebiyati.html)

## ПРОБЛЕМА ВАРИАТИВНОСТИ В БАЯТАХ АЗЕРБАЙДЖАНА И ДРУГИХ ТЮРКСКИХ НАРОДОВ

Основная цель статьи состоит в исследовании частоты использования в тюркском мире баят, собранных в Азербайджане. Небольшие по форме, но обладающие богатством оттенков содержания, баяты отличаются уникальными особенностями. Есть много баят, которые используются сегодня и в фольклоре турецкого народа, а так же в месхетинском, гагаузском, киркукском и фольклорах других тюркских народов. Кроме того, было отмечено, что некоторые баяты с точки зрения сохранения формы подверглись некоторым изменениям. Используемые в статье примеры баят, взятые из фольклора тюркских народов, подтверждают наше мнение.

**Ключевые слова:** Азербайджан, тюркский, баяты, общий, сравнение.

Chinara Rzayeva

## THE PROBLEM OF VARIABILITY IN BAYATS OF AZERBAIJAN AND OTHER TURKIC PEOPLES

The main purpose of the article is to investigate the frequency of use in the Turkic world of the bayat collected in Azerbaijan. Small in form, but rich in the content shades, bayats have unique features. There are many bajat that are used today in the folklore of the Turkish people, as well as in the Meskhetian, Gagauz, Kirkuk and folklore of the other Turkic peoples. In addition, it was noted that some bayat from the point of view of preserving the form underwent some changes. The examples of bayats used in the article, taken from the folklore of the Turkic peoples, confirm our opinion.

**Keywords:** Azerbaijan, Turkic, bayats, general, comparison.

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)